

زحمتكشله و شورا قورلوشنه عايد يازيلاره
صحيفه لرمز آچقدرد.
درج اولمىيان مقاله لر قايتاريلمايپور.
اداره نك آدره سى: ابروان آبووان كوچەسى
ا. ق. (ب) ف. م ركزى قومىته تورك شعبەسى
تلفون نومروسى 254
توضيات شعبەسنگ آدره سى: ابروان، آبووان
كوچەسى نومرو 14
تلفون نومروسى 272

ارمنستان قومونىست (ب) فرقه سىنگ م ركزى

قومىته سى ناسر افكاريدر

«ՀԱՅԿԻ» ՀԱՐԱՍՏԱԾԵՐԻ՞Ց Արգան 2. 4. 4. Կենտրոնի

آبونه قيمتى هر برده:

بر يلكى — 2 منات آلتى آيلقى — 1 منات

بر آيلقى — 20 قىك، تك نسخەسى هر برده 5 قىك



شبه 14 ماى 1927 (68) № 18

باشاسين ايشجى صنفك مطبوعاتى و اونك 25 ايللگى. باشاسين آزاد مطبوعاتك شانلى بايرامى

مطبوعاتمىزك انتشارينه مانع اولان سببلر و اونكله مبارزه

بوگون شورالار اولكەسندە مطبوعات پرولەتلارنى صنفك آينەسى در. دها دوغروسى ايشجى صنفه و امكجى كئله يە كيدە جىكى يولى كوسترون بر رهبردرد. خاقمىزك اقتصادى وضعيتى ياخشىلاشدهجه اونك معارف و مدنيت اوغورند، كى هومەسى ده آرتاراق او مچجورى اولاراق كرك داخلى و كركسه خار جى وضعيتدن خبردار اولمغه مراقلا نيور؛ ايشه اونك مراقى زائل ايدە جك واسطه لره مراجعت ايديبور. او واسطه ده شورالر اولكەسندە تاماميله و آلدادىجى سياستدن اوزاق اولان و امكجى كئله نك قراكلق يوللارنى اوز شمله سيله ايشقلا نديران آزاد پرو له تاروا مطبوعاتيله علاقه يە كيريشور. بز مطبوعاتمىزك سنه دوربه سنى بايرام ايدركن اونك قازاندىنى موقتيلرى بر، بر كئيش امكجى خلقمزه آكلا تيركن اونك نقصانلارنى سويله مەمك بورژوازيا صنفه ياراشان بر صفت اولديغىدن بز ياپديغىز نقصانلارى كو سترمككە افتخار ايدوب كوكمىزى قبار ديوروز. بو ايسه بزم كئيتديكمىز سو سياليزم يولنك دوغرو لغنى دوغرى ييلوب اكريلىكى ايسه دوزلمكە چا ايشيوروز.

ايشته بوراده مطبوعاتمىزده بعض خسته لقى مسئله لر و اونك انتشارينه مانع اولان بر نيجه مهم نقصانلارى

بوگون شورالار اولكەسندە مطبوعات پرولەتلارنى صنفك آينەسى در. دها دوغروسى ايشجى صنفه و امكجى كئله يە كيدە جىكى يولى كوسترون بر رهبردرد. خاقمىزك اقتصادى وضعيتى ياخشىلاشدهجه اونك معارف و مدنيت اوغورند، كى هومەسى ده آرتاراق او مچجورى اولاراق كرك داخلى و كركسه خار جى وضعيتدن خبردار اولمغه مراقلا نيور؛ ايشه اونك مراقى زائل ايدە جك واسطه لره مراجعت ايديبور. او واسطه ده شورالر اولكەسندە تاماميله و آلدادىجى سياستدن اوزاق اولان و امكجى كئله نك قراكلق يوللارنى اوز شمله سيله ايشقلا نديران آزاد پرو له تاروا مطبوعاتيله علاقه يە كيريشور. بز مطبوعاتمىزك سنه دوربه سنى بايرام ايدركن اونك قازاندىنى موقتيلرى بر، بر كئيش امكجى خلقمزه آكلا تيركن اونك نقصانلارنى سويله مەمك بورژوازيا صنفه ياراشان بر صفت اولديغىدن بز ياپديغىز نقصانلارى كو سترمككە افتخار ايدوب كوكمىزى قبار ديوروز. بو ايسه بزم كئيتديكمىز سو سياليزم يولنك دوغرو لغنى دوغرى ييلوب اكريلىكى ايسه دوزلمكە چا ايشيوروز.

ايشته بوراده مطبوعاتمىزده بعض خسته لقى مسئله لر و اونك انتشارينه مانع اولان بر نيجه مهم نقصانلارى

لرى انقلابه حاضرلابوب همين انقلابى زحمتكش صنفى قازانديقدان سوگرا، بوگون يوز فائىز ايله اونك محافظه سنه، كئله لرك حاضرلانا سنه، قومونيزم مدنيتك نوريله او نلرك تعليم و تربيه كورمه لريته خد مت ايدر.



لهين و پراودا

لرى انقلابه حاضرلابوب همين انقلابى زحمتكش صنفى قازانديقدان سوگرا، بوگون يوز فائىز ايله اونك محافظه سنه، قومونيزم مدنيتك نوريله او نلرك تعليم و تربيه كورمه لريته خد مت ايدر.

لرى انقلابه حاضرلابوب همين انقلابى زحمتكش صنفى قازانديقدان سوگرا، بوگون يوز فائىز ايله اونك محافظه سنه، قومونيزم مدنيتك نوريله او نلرك تعليم و تربيه كورمه لريته خد مت ايدر.

لرى انقلابه حاضرلابوب همين انقلابى زحمتكش صنفى قازانديقدان سوگرا، بوگون يوز فائىز ايله اونك محافظه سنه، قومونيزم مدنيتك نوريله او نلرك تعليم و تربيه كورمه لريته خد مت ايدر.

مطبوعات گونينك حقيقى بايرام ايديله سى اوز نشراتمىزك «زنگى» غزته سىنگ دهادا ايارى گيتمه سنه كومكلك كوستر مگله ثبوت ايتمه لى يز.

مطبوعات كوني و ارمنستان مطبوعاتى

معارف-مدنيت جبهه سنده كئله لرى حاضرلمقده و اونلره قومونيزم تر يه سيله قومونىست فرقه سىنگ خط حركتى كوسترون و اوكره دن لك برنجى برواسطه مطبوعات و غزته در. بو جهتدن ده بولشه و يق-ايشجى غزته سى اولان «پراودا» لك شانلى براردن بريسنى دوتار.

I5 ايل بوندان قباق يولداش لهين و بر قاچ يولداش لر طرفندن اساسى قونيلان «پراودا» حقيقتا لك صاغلام و حقيقى بولشه و يق خطى تققيب ايتمكە و پروله تارباتا ك يكانه رهبرى و استاد كاهى اولمغه غيرت ايتمشدر.

«پراودا» بزم قومونيزم نشرى تارىخنده بوبوك بر ير اشغال ايندىكى كى، اونك اهميتى پك بوبوكدر. لاكم «پراودا» لهينك لك زياده

لیله سیقی باغلائیرلر، اوللار کندلی اوقوجیلرک بوتون سئواللرینه جواب و بریرلر، کندک نظامسز ایشلری کوستره رک بوتون زحمتکشلرک دو شمنی اولان کندک قاریشدیبرجی آدم لرینه ختربه ووروب برلرینی کوستر برلر، غزته چورک قدر کندلی به لا زمیلدر. اودر که هر کندچی برغزته

آمالیدر. قدرتی بوق ایسه مشترکه صورتیله آیلیر. سوادلی کندچی سواد سزار ایچون غزته اوقومالی و اولاریده آونهچی ایتملی در. اکر کندلی غزته ننگ یاتماسنی دوشونور و هامودان قباق اوزی آونه یازیلر سه کندچی غزته سی کندلی به چوق قائده و بریر. آ. تونیان

مطبوعات و اونک اهمیتته بو نظر

ابتدای جمعیتده اوقویوب-بازماق اولماقله برابر بریسی دیکرینک فکرو مقصدلرینی دخی آگلامیوردی. فقط سوگرالر جمعیت داخلنده ابتدای آت استحصالیه کیت کیده ترقی ایدرک، کونی کوندن یگیلری میدانه کلمکله جمعیت داخلنده یگی ایشلرک میدانه کلمه سیله یگی آدلار دخی چیقماغه باشلامشدر.

همین جمعیت داخلندن خصوصی مال کیت صاحبی اولانلاریچقاراق، بوش وقتلردن استفاده ایدرک اوقویوب یازماغه باشلامشدر.

زاد کان صنفی اوقویوب-بازماقی اوز صنفه مخصوص ایدرک برطاقم یگی اختراعلره سبب اولمشدر. و اوقویوب یازماقی اوزلرینه خصوصی مال-شکلنه سالاراق جمعیتک ققرا صنفی ازمه که آت یابدیغی کبی دخی کیت کیده ترقی ایدرک بو کون بایرامنی یابدیمز مطبوعاتک اساسی قویولاراق-هر صنفک اوزینه مخصوص مطبوعاتی اولمشدر.

دیملک مطبوعاتک ترقیاتی جمعیت و جمعیتده کی اجتماعی حیاتک ایلرله مسندن اصلی اولدیغی کبی اجتماعنی حیاتده انقلاب وقوع بولدقجه مطبوعاتده انقلاب اولمش و اول چاقدر.

مطبوعات عین زماندا انسانلار آرا سنده کی اجتماعی مناسباتک قوه لئمه سنه کوره زیادا سیله احتیاجک محصولی اولماقله برابر انسانلاری داها ایلرینه دوغری آبارمشدر.

جمعیت بشریک عصر مدننده کی باشا بیلر، بوتون ییلکلرک کندیسندن داها سوگرا کنن نسله ساغلام اولا راق تابشیرلمه سی و بو یگی نسلک یگی حیاتده داها قوه لی و ییلکلی اولاراق ایسه باشلایا ییلمه سی آتچاق

تاریخک شانلی بر صحیفه سنی اشغال ایتمشدر. البته کی «برواد» غزته سندن باشقه روسیه ده اولان خیردا ملتله ده غزته اوقوماق اوز آنادیلرلی ایله اولماسی لازمدر. اودر که بو کون هر بر ملتک کندیسنه مخصوص بر «برواد» سی واردر که اوننگله فرقه حکومتمزک حرکتندن و بوتون دنیا احوالاتدن خبردار اولورز. اوجمله دن ارمنستان تورک زحمتکشلری ایسه

اوز آنا دیلله رنده چیقماقدا اولان «زنگی» غزته سی دخی بر طاقم معلوماتلرینی «برواد» دان ویا اونک یاورولرندن آدراق دنیا حادثاتی ایله زحمتکش کتله مزنی تائیش ایتمکه چا لشیور. باشسون حقیقی و بورولماز 15- ایلمکنی کچیردیگمز «برواد»! باشسون ارمنستان پروله تارینا مطبو عاتک 25 ایلمکی! احمد حمدی

مطبوعات گوننده «زنگی» ننگ تیراژینی 2000 قالدیرمق بتون مخبر و اوقوجیلریمزک آک مهم مقصدلرندن اولمالی در.

رادو ایله معروضه ار و قونسرت صباح، بازار کونی ساعت 12 ده ایروان رادبو مرکزندن مطبوعات کونته مخصوص مهم معروضه لر ویر یله جکدر. تورک دیبله دخی «زنگی» غزته سی طرفندن همین مسئله باره سنده رادبودان معروضه ویر یله جکدر. معروضه لر دن سوگرا رادبودان بوبوک قونسرت ویر یله جکدر.

مطبوعات کونی مناسبتیله مایک 14 نده و 15 نده شهرک بوتون تشکیلات و قوبلر نده مطبوعات کونی باره سنده اجلاس لر و معروضه لر واقع اولاجقدر. بازار کونی (15 مایس) عموم شهر مطبوعات امکچیلرک، مرتب، دیوار غزته لری، فرقه، همکارلر و کنج قومونیسترلر نمایندهلر ننگ طنطنه لی اجلاسی واقع اولاجقدر.

شورا مطبوعاتی و دیوار غزته لری

دیوار غزته لر ننگ باشلیجه اولاراق اساس مقصدلری کتله آراسندا اولان نقصانلاری و تصرفاتمزک بو کلمه سنه مانع اولان و شورا قورولوشه منا سب اولمیان ائکلر ایله جنی مبارزه آباروب اولارک آرادان قالدیرلماسنه دقت یئورمکدر.

دیوار غزته لری همین مقصدی تعقیب ایدوب چالیشماسی سایه سنده اوز وظیفه سنی برینه یئروب، محیط مزده تصادف ایدیکمز نقصانلارک آرا دان قالدیرلماسنه آک برنجی واسطه اولسا کر کدر. اونا کوره اداره و موسسه لرده، فابریقا زاوودلرده، کند شورا اداره لر نده و خصوصا عموم کتله ایچریسنده اولان و شورا اصول اداره سنه مناسب اولمایان بیورو قراتیزما و قناعت اوغر بنده دیوار غزته لری واسطه سیله آباریلان مبارزه کیت کیده داها بوبوک موقیتلر ائده ایتمکده در. گنجلری مخبرلکه آشدیرماق دائره مطبوعاتی اولان دیوار غزته لری

نزدنده کنج مخبرلر درنکی تشکیل ایدوب همان درنکلره مخبرلرک کو ره جکلری ایشلری و آبارا ققلاری وظیفه لر باره سنده علی الخصوص کتله آراسنده اولان نقصانلارک آرادان قالدیرلماسنه همان نقصانلار ایله ناصل مبارزه ایتمک ایچون معروضه لر قویمش و سائره، هپ بو ایشلری دیوار غزته سی طرفندن اداره اولتور. اونا کوره دیوار غزته لر ننگ محیط مزده رولی و وظیفه لری بوبوک اولدیغندان اولارک وقتلی وقتده چیقماسنه و بایرام کونلر نده باشقه مطبوعاتلاردان کیری قالماماسنه گنج مخبرلر بوبوک اهمیت ویرمه لیدرلر. بو کون مطبوعات بایرامی یالگزمز کزی مطبوعات بایرامی اولمایوب عین زماندا مطبوعاتک ایلمک آدملری صاییلان دیوار غزته لر ننگ ده بایرامی اولدیغندان ایشچی و شورا مطبوعاتمزک ایلمک آدیم و شعبه سی صاییلان دیوار غزته لر ننگ لایقیله اوز وظیفه لرینی ایفا ایتمه لرینه بوتون گنجلر دقت یئورمه لی درلر. رحیم

مطبوعاتمز

زحمتکش صنفک قانلاری قیمتیله قورولموش شورالار حکومتی داخلنده مطبوعات کونتی بو کون سوبنجه قار شیلابورز. ییللردن، عصارلردن بری ازیلمش، استعمار اولنش و حتی مدافعه حقوقی بولنده قانلار تو کموش عمله صنفک آتچق حقوقنی مدافعه ایدن ایشچی و زحمتکش مطبوعاتی اولمشدر. بر مطبوعات استعمار ایدنلرک ظلمیله طفیلی حیات کچره ن. زحمت کشلرک قانلریله دیوارلاری بوغور و لموش سرایلاردا کوشکلر ده فچق و فچورانه یاشایان بورژوارلک یوز برده لری ییرتوب. اشبو برده ننگ آر قاسندا صالحا دقلاری بالانچی بوتلاری بارچه بارچه ایدوب چامورلارا غرق ایدبور.

ایشچی و شورا مطبوعاتمزدر که صنفک نه اولدیغنی، صنفی مبارزه مسئله لری آتچق و سربست اولاراق اعلان و ابضاح ایدبور.

ایشته بو مطبوعاتمز پروله تار و زحمتکش ادبیاتمز بورژوازی صنفه بورژوازی تشکیلاته یشدیرمکک آک بوبوک ضربه لر دن بریسی در.

بو برقاچ ییللر ظرفنده زحمتکش کتله سی آرتیق مطبوعاتک لذتی آلمش مطبوعاته قارشی مراقی سوک درجه آرتمس و مطبوعاتک ویردیکی مثبت نتیجه لری کورمکه مرکز شهلر دن تا آک اوزاق کندلره قدر هر بر اداره ده، هر بر مکینده، هر بر قلوبده و هر بر تشکیلات نر دنده هفته لک، اون بش کونالک دیوار غزته لری نشر اولتور.

مطبوعات و ادبیاتمز نه قدر سر عتله انتشار ایدبورسه نه قدر کتله وی لشرسه او نسبتده ده سوسایلیمز قورو لوشنه یاقینلا شیرز. بو گاده موفق اولدیغمز کمال افتخارله قید ایشلیمز. زحمتکش مطبوعاتک بو درجه تاریخی، اجتماعی و انقلابی بوبوک روللار اوینادیغنی، زحمت مکیننده مملک لیاقتی کسب ایدن هر بر معلم ای آکلامش و مطبوعاتک انتشاری ایله مطبوعاتک اوز مقصدینه چاتا ییلمه سی ایچون چالیشر و چا لشمالیدر.

ارمنستانده انقلاب و مطبوعاتک مختصر تاریخچه سی

هر ملتک اوزینه عائد بر تاریخی اولدیغی کبی ارمنستانده یاشایان تورک لرکده اوزلرینه کوره بر مطبوعا تا ریخی و بوتاریخی یارادان برخلقک ده ایچندن چیقان ایشچی صنفی و کندیلرک آک آکلاقلی طبقه سی اوز دیلر نده مطبوعاتک اولماسنی آرزو ایدیرلردی. لاکن کچمشیک رژیم خیره ماتلرک بوبله غزته به و مطبوعاته مالک اولماسنه نه ایشکه اختیار ویر یردی، حتی اولارک دیلرینه عائد ایکی، بر «مسلمان» مکینلر نده ییله هفته ده بر دفعه شریعت درسی ویر یلمکله خلقی همیشه قراکقده صاقلا مق اولاری موهو می زنجیرلرله باغلا یوب بر آوچ دولتیلرله قول ایتمک

سیاستی بورودولدیکی هر بر آکلاقلی ایشچی به آرتیق معلوم در. بورژوازی صنفک مطبوعاتی یالگزمز اوز چورومش قابتالارینی محافظه ایتمک ایچون اوللاری تعریفلدرن قمله صنفی ایله کندیلرلی آلدانق ایچون بالانچی وعدار و پارلاق مجله لر یازان چینونکلر تورکلر آراسنده بوق دکلدی. ایشته بو آدلا رینی «ملت» دولت خادمی قویان دولتی بالاری خلقک کوزلرینی بویامق و بو صورتله فرصتن استفاده ایدرک بورژوازی به نوکر اولاراق مطبوعاتی اوزلرینه بوبوک بر مداخل اوجاغی حساب ایدرک حیات سورولردی. لاکن خلقمزک هر آرزوسی نتیجه


سز قالدیغی کبی مطبوعات ائده ایتمکله دنیاده نهلر اولدیغنی آکلامق استعدا دینی اوزنده حس ایتمه دیکندن معجوری اولاراق سکوت ایدبوردی. چونکه بورژوازی اونک قوانی محکم باغلامش و اسیر ایتمشدی؛ هر زمان بورژوازیانک «آزاد» مطبو عاتی سرستی کلام دیبه چیغروب باغر ماسی صرف یالان و کوز بویاچقندن باشقه بر شنی اولما دیغنی حیاتک اوزی کوسترمشدر. خلقک صبر کاسه سی داشمش او لدیغندن ایکی صنف آراسنده کی مبارزه ننگ کسکین لشمه سی کله جک پار لاق اولدیغنی زحمتکش صنفه حیاتک اوزی خبر ویر یوردی. نهایت روسیه اوقتیابر انقلاب کیری یارادیلاراق برو له تار یا مطبوعایتده کتله ننگ روحیه برابر دوغدی؛ دوغوردر اوندان

اولده ایشچی صنفک ائده مطبوعاتی واریادی؛ لاکن استبداد رژیمی اونا او درجه فرصت ویرمه یوزدی که او خلقک دردلر نندن بحث ایله ییلسون بز شمدی تمایله آزاد مطبوعات و سرستی کلام دورنده یاشابورز بو حتی بزه ویرن قوجامان فرقه مز و اونک رهبرلکی ایله امکچی کتله ننگ باراتدیغنی انقلابدر. انقلابدان سو تراکهنه روسیه ده بر چوق مختاریتلی جمهوریتلر اعلان ایدیلرک بوننگله برابرده برابر سزلک انسانک انسان طر فندن استعمار ایدیلمه سی کبی کهنه رژیمه نهایت ویرلیدی، بوراده خیردا ملترده اوز آرزوسنه چاته ییلدی. همین بو کوستردیکمز جمهوریتلردن بریسی ارمنستان س. ش. ج. اولوب داشناقلارک یووالاری داغیلاندن سو گرا فرقه مزک کوسترمش اولدیغی و

اونک خیره ملتره ویردیکی حقو قی یالگزمز کاغذ اوزرنده دکل بالفعل اثبات ایدتی. برنجی دفعه اولماق اوزره ارمنستان قومونیسست بالشه وق فرقه سی مرکز قومیته سنک اورغانی اولماق اوزره «قومونیسست» آدنده تورک دیبلنده غزته نشرینه باشلانندی. غزته یی کتله به یاقلاشدیرمق و اونی امکچی خلقک اوز مالی اولدیغندن انتشاریه دائر بر چوق ایشلر کورو لدی لاکن هر برایشک باشلانماسنه ظهور ایدن نقصانلار بوراداده میدانه چیقدی؛ چونکه غزته یی اداره ایدن فرقه مز آدامسزلق یوزندن بر چوق زحمتلره معروض قالدی؛ بوننگله برابر یئده چینونکلره مراجعت ایتمه رک پروله تاریات آراسندن چیقمش یازیلدی غزته ننگ اطرافته توبلادی. غزته ننگ رولی برنجی دفعه ارمنستان تورکلری

ايل ياريم

مشكلاتار، نقصانار، موفقتار



مطبوعات بايرامىڭ بو شانلى كو تده غزتمزك ايل ياريمنى قارشولا بورز.

ارمنستانك شورالانماستان سگره برنجى دفعه در كه تورك دليله و زحمتكش توركلر ايجون چاپ او لان بر نشریات بو قدر دواملى او لازاق باشا بور و ابارل كيدبور. 22- 23 ايلارنده محظمزده بردن آرتق تور كچه غزته نشر اولنش ايسده حيات و محيط اونلرى باشاداماشدر. ديمك كه «زنكى» نك ايل ياريم دوا ملي صورتده نشر اولنوب ايلرى كيمتسى اجتماعى حيات و مطالبك بتمش اولماستك نتيجه سى در.

غزتمزك ايلرى كيمتسه، آرزومز وجهله موفقتارلده ايدلمه سته البته كه قارشومزده مانع اولديسى كى، يگى حيات چاغريلان بر تور كچه غزتمزكده زحمتلرى مشكلاتش ايلرى آبارمق غير ممكن ايدى.

ايمدى دخى غزتمز بوتون بو مشكلاتلره كو كوس ويردره، ايلرى كيمتسه در.

غزتمز جيهه سته چتيلكلرك لك بوغونى، جماعتى، زحمتكش كند ككللرى غزته و مطبوعات آيشد بومق غزتمى او قوبوب، اونا جدى هوسكار اولمق و آيونه يازيلماسى او كرتمكدن عبارت اولمشدر.

بوكون ايل ياريمق زحمتن سوگرا بو جيهه ده بو بوك بر قاض ايله موفقتلده ايدم اولديغى قىد ايدم بيليرز. بوكون كندلى زحمت كشلرمز يوز قاض ايله «زنكى» به آيونه جى دكللر سه «زنكى» بى اوقو ماق و اونك اطرافته توبلانق هوه سى اولنر ده كيت كيدم آرتقمده در. ايل ياريمك نتيجه سته «زنكى» اورتا درجه بر تيرازه مالك اولمقله 100 دن آرتيق مخبرلرى اوز اطرافته توپلاماغه موفق اولمشدر.

بومخبرلرك اجتماعى حاله كنجه اولنلار دن 15 سى ايشچى، 45 سى كندلى و 40 سى ايسه دايمى او لميان مخبرلر در. بو بكونه 30 فرقه وى، 35 ل. ق. ك. اتقائى

جماعتى حريشديومك حقه ده

قباقمزده دوران مهم مه لاردن

داثما يازيلوب سويله نيلر كه اتقا قمزده باشان زحمتكش اوزىنى مدا فه ايتمك او كره نلى و حرى ايش لرينه ياقوقدان تائيش اولمايدر. بو كون همين شعارى حياته تطبيق ايتمكدن اوترى عملى زحمته كچمك لازمدر. خصوصيله ارمنستاندا، بو كونه قدر مدافعه به يارديم ايدن جمعيت - آياخيميا تشكىلاتى طرفندن كندلرى حريشديومك ايشى جيهه سته چوق آز عملى زحمت ايفا اولنمشدر. عسكرى حصه لر طرفندن ده بك آز ايش كورلمشدر. كوده ك بر مدت عرضده استحصالات موسسلى ايله فمله قلوبلرى نرندنه حرى - خيميا درنكلرى و كوشلرى تشكىل ايتمك لازمدر.

حرى - خيميا ايشك تدقيقى ايجون ارمنيجه - تور كچه كتابلار سايكه يوق در. عائد ادازلر بو مسئله اوزرته جدى دقت يتورملى درلر.

حال حاضرده تشكىل اولنان حر بى درنكلرك و كوشلرك زحمتلرى آز نمره ويربور چونكه ايشك تد

قباقمزده دوران مهم مه لاردن

قبقته لازملى اولان شيلر (تفك، غازدن محافظه اولماق ماده، بالون لار، مطابق لوحلر والخ) بر چوق برلر ده يوقدر. همين زحمتى كنده عملى بر زمينه اوزرته قوباقدان اوترى آشاغيدم كى لرى تطبيق ايتمك لازمدر.

بوتون بيوك كندلر ده، اردودان خلاص اولنمش قرمزى عسكردن استفاده ايتمك حرى درنكلر تشكىل ايتمك، كوما - قرائنخانه لره حرى ميل ويردره مطابق ماده لرى مائيلرته قوباق. بو كونه قدر آياخيميا نك زحمت لر بى حقيقتده آبارانلار قومومولار اولمشدر، بوندان سوگرا بى طرف كندلر بى و همكار كندلر ده همين زحمتلره اشتراك ايتد بولمى. يوقاردا كى زحمتلر حقه ده ايروان تشكىلا تى كوشلر و درنكلر ترتيب و همين مسئله اطرافنده مطابق معروضلر ايتمكله ذاتا عملى آديملر آتمشدر. نه قدر تز، او قدر ياخشى - كندلرى حريشديومك ايشنده شعارمز بو او لماليدر.

موفقت و نقصانلر

خسته خانه مزه كومك لازمدر

ويدى باسار ناحيه سنده اولان خسته خانه سك (تروپ - استانسيا نك) نا حيه مقبلسدا ايكى ده شعبه لرى وار در. بو شعبه لردن برسى دهناز و ديكرى ايسه چانخچى كندنه در. آتچاق بر نيچه وقتدن برى در كه بو شعبه لره رهبرك كوسترمكده او لان بو بوك ويدى تروپ - استانسيا سى اوز فعاليتى غيب ايتمشدر.

1925 نچى ايلدن بو مركزى تروپ - استانسيا نك مديرك وظيفه سنده اولان فرقه مزك عضوى بولداش آر عات سوه نلرك، مخبر و اوقوبوجى بولداش لارمزك «زنكى» به قارشى ايمدى به كى كوسترمش اولدقلى جدى حر كندن ايلرى كلمكدر. غزتمچى

مناق مالخاصيان اوز غيرت و فعاليتك مهم بر قسمى بو استانسياه ويردره جماعته لازم خدمت كوستردى. بولداش مالخاصيانك بو فعاليتى نتيجه سى اولاراق برلى حكومت لا زمى اداره لره علاقه به كيروب، 340000 منات صرف ايتدى و 14 اوقاقدان عبارت بو بوك ويدى تروپ - استانسيا سنى تكد بوردى.

آتچاق بولداش مالخاصيان يانوار آيندان اعتباراً ناحيه مزك صحيه جيهه سنى ترك ايدوب، ايروان قضا صحيه مديرك وظيفه سته تعيين اولماسيله، تروپ - استانسيا مزه جدى دقت يتورن اولمادى. استانسيا نك 14 اشانتى 5 - ايتد بولدى. اوزون مدت خسته خانه به خسته لر قبول اولمادى. ويدى باسار ك نه كى بر قيزد بومه بو واسى اولديغى

هر كچه معلوم اولماقلا قضا صحيه شعبه سى ده بونى بك ياخشى بيلملى و بو جيهه ده بو بوك ايش كوره جك اولان تروپ - استانسيا مزه لازمى نظر يتورمكدن كرى دورمامالى ايدى.

سوزيمزى خصوصيله بولداش مالخا صيان حقه كبره ك، ديه بيلر ك كه، بولداش ايكى ايلدن زياده ناحيه مز ده چالشمش و ياخشى امك و قيجلر ويرمش ايكن، محيطمزدن آيرنماسيله ناحيه مزك صحيه جيهه سنى اونوتمامالى ايدى.

بر - ايكى هفتنه باغلى قالدن ويدى باسار تروپ - استانسيا سى تكرار اچيلا راق قضا صحيه شعبه سنى نظر دقتنى جلب ايدوب و صحيه قوميسار ليله علاقه به كيروب، بو اهميتلى موسسه به لازمى كومك و بريامه سى آرزو اولنور. صبرى

مكتمزده كى نقصانلردن

ناحيه نك مركزى مكنى كند سندن يدى سنك مكنب ارلاميه قرار وير لمشدر.

الان بوراده تحصيل آلان مدا ويملرك مقدارى يوزدن فضله در بولار ك اكرتتى 3-4 صنفلر ده او لدوغى كى اولارا كچيله جك درسلك هيچ بر تجربه لرى يوقدر. اودر كه تجربه سز طبيعت درسنى هابيله رياضا نك هندسه قسمى و سائر بى كچمك ممكن اولمبور. آرتيق سنه بيتمش كى در هله اوشاقلار كچمش اولدوغى درسلردن هيچ شى استفاده ايدم بولر. شميدن قضا معارف شعبه سى بر تدارك كوروب مكنه بالاچه ده او لسا بر فزيقه قاينه سنى احتياطى كور مه ليدر كه كله جك سنه شاگرد و معلمر معطل اولماسينلار علاوه بو ييل 3 و 4 نچى صنفلرى ايروانه پراقتيقا ايجون آبارمايه تشبث ايدم چكى اميد ايدم رز.



ن. نافي

ايدم جك امكجى كندچايرمزك درد لر بى اوز صحيفه لر نده كوستره جكدر. غزتمزى كندچى لر مزك آگلادىغى بر ديل ايله چقارتمق و اونى كله به ياقلاشديومق بو كونكى وظيفلر مزدن ك برنجى برى دونمايدر. قزالر ده چايشان بولداشلار غزتمزك دوامنى تامين ايتمك ايجون آرتق درجه ده چالشمالى درلر. بو چالشماقله برابر اوز محظمه كوزم چاربان نقصانلارى كوستره درك بو صورته غزتمزه مادى و معنوى كومكلك ايتميدرلر.

باشاسون بروه تاريا مطبوعات كونى! باشاسون بو آزادلى بزه ويرن قومونست بالشويقلر فرقه سى!

ايشچى

جهتدن ضعيف حاللار، قومونست... كى، رنجبر، ده داياماغه مجبور اولدى. 1923 ده آرادان اوج ايل كچمش آرتيق خلقمزك اقتصادى حا لى قوتلى بر حاله كيتريمش كند تصرفاتى بو كسك و بو بوك آديملره ترقي به يوز قويدىغندن زحمتكش كله نكده معارف و مدنيت ساحه سنده كى هوه سى داها زياده قوتلمكده باشلا دىنى كورولديكده تور كچه غزتمك انتشارنه تشبث ايدلدى. فرقه مزك قرارى ايله شورالارمنستانك بشنجى سنه دوريه سته تصادف ايدن 29 نو يابرده همين «زنكى» غزتمسى انتشاره باشلادى. «زنكى» حال حاضر ده اوز اطرافته بر چوق كند مخبر لرى توپلامش و بوتون امكجى ضايللارى اطرافته توپلاماش ايسه ده

غزته «رنجبر» آيدنه انتشاره باشلا دى. «رنجبر» غزتمسى نشره باشلا دقهه قزالر ده دخى توركلر آراسنده فرقه و قومومول اوزه كلرى تشكىل ايدلمكده باشلاندى. غزتمده قومومول صحيفه سى اچيلاراق بو ساحده چا ايشان بولداشلار ك مقاله لرى فرقه و قومومول عالى تشكىلاتلارى طرفندن ويريلن ديره كنيقلر غزتمه چاپ ايديله رك كندلر ده اولان اوزه كلره تماميله بولار كوسترمكده باشلامشدى. «رنجبر»، «قومونست» كى ينده بر چوق، احتياج لار ايجريسند هفتده بر دفعه اولاراق چيقماسنه دوام ايد بوردى. لاكلن غزتمك هيئت تحريريه سى ايجنده چالشان بولداشلار ك قزالر كوندريلمه سى و ينده مادى كومكلك اولماسه معنوى

آراسنده بو بوك رول اوپماغه باشلادى، داشناق، مساوات تورثو كتلرى طر فدن عوام كندچيلر آراسندا بورا قيلان يالانچى سوزلره و پراواغاسيا لرك اولدقجه قباغنى آلماق و شورا حكومتك نه اولديغى كله به آكلا تمق كى بو بوك ايشلر كوردى. او زمانك اصولى اولان «حربى قومومو نيزمه» دورنده قزالر ده ايشل بى ايشچيله لازمى دستورالعمللر ويردى. فقط وطنداش محاربه سى يوزندن خرابه دونمش اولكده نك تصرفاتى برپا ايتمك و خلقمزك اقتصادى وضعيتى و بيلى دوزمك فرقه و حكومتمزك قارشوسنده دورديغندن مادى وسايلك يوقلغى غزتمك انتشارنه مانع اولدى بو صورته غزتمك انتشارى دايايد بولدى. داشناق آواتوراسندن

شورالر اتقاقی ایله خارجی دولتلر

جنورا بین المال اقتصاد قونفرانسی

همین قونفرانسه اشتراك ایتك ایچون شورالر اتقاقی طرفندن سه چیلن نماینده لر هیتی بولداش اوسینسکی نك ریاستی تحتیمه جنورایه واصل اولدیله. بورژوا غزته لری شورالر اتقاقنك قونفرانسه اشتراك ایتسنه بیولا اهمیت ویربورلار. قونفرانس بو کوندرده آچلمشدر. همین قونفرانس نسه 47 اولکهلرک نماینده لری اشتراك ایسور. مای 7 جلده سنده شورالر نماینده سی بولداش سوقونلیقوف صحنه بیچقاندان دیکر اولکهلرک نماینده لری بولداش سوقونلیقوف بطقنی بک دقت و مرا فله ایشیدبورلر ایله 8 مای جلده سنده بولداش اوسینسکی جقیشه بولنراق ازجه نتیجه نطقده ددی: «بوتون حزبی بورجاری رفع ایتك

یادیکده می، آنجاق انقلابی اوزنه وظیفه بیله رنک اونک اوغورونده اولمکه حاضر بولندیغنی بیگا، بازبورنک ایندی ایسه بن سگا جواب یازبوریم. «بن آنجاق انقلابی تانیهرق بوندان سو کرا سنی آتا تانیه جتم. نه دن او تری قیاقچه سن بیگا ایشچی مبارزه سنک لاید لزومی باره سنده دانشاراق بی انقلابچی ایتك آرزوسنده ایدک. سنک ایندیگی ایشلرک اولجه دیدیک لرینیه و عمللرینه محافندر. لاکن بن سنک آرزو ایتدیگی ایضا ایتشم، بن انقلابچی اولشم اوندان اوتری ده سگا دوشمنم. چین خقنک سنک اوزرنده اولان اعتقادینی سن برینه بتورمه دک. چین کتله لری سنی سالملر ایله قارشولادی، سنی سو بوراردی لاکن سن اولنارک ایدینی برینه بتورمه دک، بو کون سن اولنارک دشمنی و عکس انقلابچیلرک قهرما نی» سک. محو اولسون چان-قای-شین. شاقه پیده سن ایشچیلری کوله له دیک، اونک ایچون بورژوا دنیاسی سنی آقیشیلاراق «باشا چان قای شی»



چان-تزو-لین طرفندن اعدام ایدیلن چین قوممونست فرقه سی په کین قو مینه کاتبی بولداش لی-تا-چاو

سنگ قرارینه کوره بو ایلمک مایسک، 20 سندن اوتقبارنک IO قدر شمالی زاقافقاسیا ساناتوریلارینه اوج جمهور یتدن 3000 ناخوش کوندریله جکدر. قوروردرله، یعنی یابلاقلرده زاقا ققاسیا همکارلار شوراسی واسطه-یله 7500 دمیر بولی ماذونیللی بیتار تخصیص ایدلمشدر. بو بیتلردن گور جستانه 5000، ارمستانه 1500 و آذربایجانه 1000 دانه دوشر.

لوری یامباق قضاسنده قامه-تقا-گه تازورده تیکیله جک سو الکتریک استانسایسی حقدنه

ا. س. ش. ج. عالی اقتصاد شورا صدری بولداش بالیان موسقو دان 7 مای تاریخلی بر تلغراف آمش که امک و مدافعه شوراسی قامه تقا چایی اوزرنده تیکیله جک سو الکتریک استانسایسی و زاوودلری حقدنه دولتی بلان اداره سنک جیقار دشی قرارینی تصدیق ایتمشدر. تیکیله جک استانسایسی 21000 کیلووات بر قوده مالک اولاراق شمالی ار منستانک صنایع رایونلرینه و زاوود لرینه الکتریک قودسی وبره جکدر.

چین احوالاتی

نانکین شهری خابن پایتختی چان-قای-شی نك تشکیل ایتدیگی حکومت نانکین شهرینی چین ملی حکومت پایتختی اعلان ایتسدر.

چینیلری بوغدیله روسلاری ده محاکمه ایدیرلر

په کینه شورالر سفارتخانه سی اوزرنده ایدیلان باسقین زماننده دو تلمش 19 چینیلری آمازاق اولدیر مشلر. حبس ایدلمش روسلری ده عسکری محکمه سنده محاکمه ایده جکلر؛ اوللاری چین حکومتی علیه نده خیانت ترتیب ایتد کلرندن اوتری تقصیر کار دوتیرلر.

مسؤل امکچیلر قونفرانسی هاقونوده هومیندان فرقه سنک و ملی حکومتک مسؤل امکچیلرک قونفرانسی (قورلنایی) واقع اولمشدر. قورولتایه حکومتک و فرقه نك رهبرلری، بونلار آراسنده سون-بات-سه نك اوغلی، خارجی ایشلر

خابن چان-قای-شی شدت ایش

لتمکنده دوام ایدیر

قانونده IOO نفر کوله نمش. قومونستلرک همکارلر اتقاقنک انقلابچی رهبرلر نك دولتماسی و ازینه دوچار ایدلمی و کوله نمسی دوام ایدلمکده در. قواندون ولایتنک و اوخان حکمو متنک عضوی سون-بات-سه نك اوغلی سون-فون وظیفه سندن کنار ایدلمشدر. عسکری قومونستلردن تمیزلمک ایچون چان-قای-شی شهلی عسکری حصه لر نك سالجلارینی آیر. بوزینه اوزرنده محاربه لر واقع اولیر. شاقه پیده 800 قدر قومونستلر حبس اولنوب اولناردان 40 یه اولوم جزا سی ویرلمشدر.

شاقه پاید بین الملل محله سنده چین پولیسایسی آختاریش یاباراق مشهور قو ممونست خادادون-یانی دردرست ایدوبلر، احتمال اونی اولدیریرلر. قانتونده بش انقلابچینک باشی وورولمش بونلاردان ایکسی 18 و 19 باشنده قزلردلر.

شورالر اتقاقنده

س. ش. ج. اتقاقنک اهالیسی مقدراری

تحریر نفوسنک ابتدای بکونلرینه و مرکزی استانتیق اداره سنک معلو مانلارینه کوره س. ش. ج. اتقاقنک اهالیسی مقدراری 146,300,000 جاتیور، کند دارالفنونی

مای آینک برنده قورقیده (موسقوا رایوننده در) شورالر اتقاقنده برنجی اولاراق نطنهللی صورتمده کند دار الفنونی آچلمشدر. دارالفنونده (عالی تیب مکتب) تمامیه موزدورندن، بوقسوللردن، سابق قرمزی اردویلر دن و شورا تصرفاتی فعله و قوللوق چیلرندن اولاراق 83 نفر تحصیل کوره جکلر. آنجاق بازار کوناری اوزکه زحمتلردن آزاده بولندقلری

یولداش «فالو» یه جواب

محترم «زنگی» غزته سنک 16 نچی نمره سنده «فالو» امضاسیله درج اولنن خیره ایروان تورک ییداغوزی تحقیقونمک ل. ق. ک. اتقاقنک او زمک کاتبی طرفندن جواب اولاراق معلومات ویربرمکه همین بولداشلاری تشکیلات عضولیکنه کتورهن یالکز بر طایفه اولمایوب بلکه تشکیلاته حقیقی کوزیله باقان بولداشلر اولمشدر. و یولداش «فالو» نك کویسترمه سندن آگلایشیلور که اوزکه داخنده طایفا بازلق اولدیغندن اوزک ایشلری آقصابور. اودر که ایروان قضاگنچلر قومیته سنک نظر دقتنی جلب ایدوب تر بر وقتده اوز نماینده سنی کوندر ملی و آشکار اولمالیکه طایفابازلق وار یا بوخ!! دیکر طرفندن یولداش «فالو» کویستریر که 20 نفر ضد او لا اولایله نچی بولداشلاری اتقاقه قبول ایتك ممکن می؟ البته بوخ. فقط بولداش «فالو» اونی باخشی بیلمه لیدر که 20 نفر بوخ آنجاق 6 نفر بولداش ضد اولمشدر. ایروان تورک ییداغوزی تحقیقونمک ل. ق. ک. اتقاقنک اوزکه کاتبی مجید سلطانونف.

شورالر زاقافقاسیاسنه

سیچانلار علیه نده شدتلی مبارزه یه باشلانمشدر. بر نیجه کندلرده جماعت هیچ کومک ایتدیگندن ایش دوردیر لشدن. دیکر حصه لوده و داغلی قره باغدا چول سیچانلار نك محو ایتسی ایشنده کندیلر بیوک باردیم و اشتراك کویسترمشدرلر.

زاقافقاسیاده کاغذ فابریقاسی عموم اتفاق کاغذ استحصالاتک تحضیقی-اقتصادی نماینده لری نقلیه کلوب، گورجستانک (انفور) نه ری اوزرنیه بر کاغذ فابریقاسنک کشادی مسئله سنی تحقیق ایله دبلر. فابریقاسنده بر میلیون پوت کاغذ استحصال ایده جک، و اون میلیون روبلی. مال او لاجقدر.

ساناتوریلر و قوروردلر زاقافقاسیا اجتماعی تامینات اداره

یگی نفت معدنلری

گورجستانده، قوربا رایوننده نفت چقارماقدان اوتری زحمت آبا زلماقدادر. بر 15 سائین قازلمش و شدتلی نفت قویور، 350 سائین درینلکه ششهنده احتمال نفت شادیر وانی ووراجقدر.

چکر نکه

قازاقستانده چکر نکه علیه نده مبارزه ایتمکن اوتری 3 طیاره کوندر لمشدر که مای آینه 15 بیگ هه کنار تویراغی چکر نکه دن تمیزلیه جکلر. (بر هه کنار 2197 مربع سائین یاخود 4 میلیون یاریم وهرست قدردر).

چول سیچانلاری

بوایل آذربایجانک بوتون رایون لرنده چول سیچانلاری چوغالمشدر.



چین قرمزی قورادبانلاری

اونا شانتون والیکنی وعد ایتمش اگر اوزیله برلشوب دوشمنه قارشو محاربه ایدرسه.

چان-قای-شینک اوغلی طرفندن آتاسنه یازدیغی مکتوب چین انقلابنک خائنی چان-قای-شینک اوغلی که موسقواده تحصیلده در آتاسنه بر مکتوب یازاراق دیور:

رذیری بوقه نی-چین و اوزکه لری اشتراك ایتمشدر. قورلنای ملی انقلابچی (اوخان) حکومت هه درلو کومک ایتك قرارا آلمشدر.

متفقل آرایور چان-قای-شی، چان-زون-چای ایله (شانتون والیسی که چان-قای-شی طرفندن داغیلاراق قاچمش ایدی) مذاکره ده بولینور. چان-قای-شی

کد تصرفات حیاتی

میشه بایرمانگ اهمیت

مای آبی بایرمانلارندن بری ایله برلکده میشه بایرمانی تشکیل ایدبور. معلومدرکه بروقت اولکه مزگ بیوک قسمی میشلر ایله اورتیلی ایش و داغلی رابونلرمز ایندیکی کبی او درجه داشلق اولمامشدر. جماعتز ایلدن ییله میشلری کسوب داغلاری چلاق بر حاله قویمش باغیشلر ایسه تویراغی بوو اراق داشلاری آچمشدرلر. میشلری کسوب اکین بری حاضرلا مشلر، یوموشاق تویراغی ده سولار آبارمشدر. اوللری که داغلاز میشلر ایله اورتیلی ایدی اگ شدتلی باغیش

سولاری میشلرده حفظ اولناتراق سیلر حاصل اولمامشدر. ایندی ایسه خیردا بریاغیش تویراقلاری بوزبور. آرز چوق باغیش اولاندا سیلردن چایلار حصوله کلیر که برجوق کندلری بوزوب خرایته سبب اولیر. یونگ سبی بالکز و بالکز میشلرگ کسبلمه سیدر. او اولکه لرده هارادا چوق میشلر واردر اورالاردا قوراقاق اولمیر. بزم اولکه ده ایسه ایل یوق که قوراقاق اولماسون.

انشاتمز ایشنده میشلرگ نه بیوک اهمیت اولدیغی هامومزجه معلومدر

توپراغی قوتلندیرمگ هفته سنی نه جور تشکیل ایتلمی

کندده توپراغی قوتلندیرمگ هفته سی صحیه شعبه سیله برلکده کند شعبه سی طرفندن ترتیب ایدیلوب کچیر یلیز. قامپانیانی موقتیه باشا آبارماق ایچون کند شعبه سی کندگ قوممو نیست و کچیلر اتخاقی اوزه کلرینی، بیطرف فعال کندیلرینی، کند تصرفات درنگلری یاردیم قومته سنی، معلمری، کومار قرائتخا لری والخ ایسه جلب ایدر. قامپانیایا هفته سنده کند شوراسنگ قرارینه کوره کندگ زیل یغینلری چوله آباریلور. چوله آباریلان زیل یغین یغین ایدیلرک آتخاق توپراغی سوکندن بر کون قیاق سربیلور. چوله آغرو نومگ مناسب کورد کلری زیلیری آبارماق لازم.

قوشار مالا مالک اولمیان کندیلرگ زیلیری قارشیقلمی یاردیم اساسی ایله مالی اولان کندیلرله سازشه کلرک تارالارا آباریلور. کند شعبه لری و یاردیم قومته لری ده علاحده دقت یوروپ و یوقسولارلا بو ایشده کو مک ایدوب قارشیقلمی یاردیم اصوللا رینی دوزنه سالیزلر.

توپراقلارینی منظم صورتده قوت لندیرن و یاخشلی محصول اله کتورن کندیلرله مکافات صورتیه بخشیش (بره میا) ویریلور.

پامبوق تارالارینی نه جور قوت لندیرملی

آیدین ایش که توپراغی قوتلندیر مەدن هر ایل اوردا پامبوق اکیلیر سه توپراغی قوتلندیرمگ دوشر. پامبوق تارالارینی قوتلندیرن مادهلر کوسوب اونی، پەین و کولدر. دولت بوایل 35۰۰00 پوت کوسوب اونی حاضر لامش و ایکی ایل بورجه بوتی 40 قیکدن ویریر. پامبوق تارالاسنی قوتلندیرمگ ایچون بر دسیاتین ایچون 35-50 پوت کوسوب اونی آباریلور، تارلایه سبیلور و آیدیه شوم ایدیلیر. ایکی ایلدر که خلق توپراغی ایشلری قومیسارلقی محللرده کندیلرگ توپراقلاری اوزرنده تجربه لر یاماقندا در. مثلاً: امانشالی کندگ نمونه تار لاسنگ هر بر دسیاتینی 60 پوت

کوسوب اونی ایله قوتلندیرمگ ویر دسیاتین 81 پوت 24 کیرونکه محصول ویرمشدر. ینه بوراستان کند نده بر دسیاتین توپراغی 60 پوت کوسوب اونی ایله قوتلندیرمگ و توپراغی ماکینه ایله قایلدیغی نتیجه سیله بر دسیاتین 140 پوت پامبوق ویرمشدر. اوزون - اوباده قوتلندیرمگ بر تارلا 40 پوت کوسوب اونی ایله قوتلندیرمگ کون سوگرا 65 پوت 6 کیرونکه پامبوق ویر مشدر. والحاصل حداب ایدلمش که هر بر دسیاتین توپراغی 50 پوت کوسوب ایله قوتلندیرمگ 35-50 پوت آرتیق پامبوق ویریر.

تاخیل تارالارینی کول ایله قوتلندیرمگ

یازلق بغدادی و آریا تارلاس کول ایله قوتلندیرمگ کون چوق یاخشلی محصول ویریر. 1925 نجی ایلده له نیناقان قزاسنگ بغدادشین کندنده توپراغی کول ایله قوتلندیرمگ ایچون بر تجربه یاقدق. تهزک کولی چوق ایدی. بر دسیاتینی 10 آرابا کول ایله قوتلندیرمگ. تجربه ایچون ایکی دسیاتین توپراغی قالدیرمگ ایدیک. همین دیدیکم اصوله تجربه ایتدیک همین ایل کول ایله قوتلندیریلن توپراغی حصه سی بر دسیاتینی 107 پوت بغدادی و 129 پوت سامان ویردی. قوت لندیرلمین توپراغی ایسه 80 پوت ویردی. دیمک اولار که 10 آرابا کوله مقابل 27 پوت بغدادی آلدیق. بوکی تجربه لر بوتون قضالرمزده یابلمشدر و هر یرده کول ایله قوت لندیرمگ بغدادی و آریا تارالاری آرتیق محصول ویرمشدر.

قارتوف توپراغی نه ایله قوتلندیرملی

اولکه مزده اگ زیاده لوری-پامباق له نیناقان، دیلجان، زنگه زور و نوو بایزید قضالرنده قارتوف اکیلور. لوری-پامباق و دیلجان قضالری کند لیرینگ طوله زییلنی چوله آبارماقا قسماً امکانی واردر چونکه میشه یه یاووق بولنیر. نازه پەین قارتوف توپراغی قوتلندیرمگ یاراماز. قارتوف تارالاسنی کهنه جوروش پەین ایله قوتلندیرمگ لازم. پەین چوله آباریلوب

مؤکده داغلنده شورا قورولوشی

اوزاق آغبابانگ قواوپه راتیغی

فرقه شورا حکومتی طرفندن اضافه خزجلرگ آزادتماسی و قیمتلرگ آشاغی سالماسی حقتده ویریلن سنازش و تئیهات خلافتده اولاراق بو قواو پهراتیغده عکسی واقع اولردی. ایشته مسئله: 1926 نجی ایلگ اوقتیایر آینگ برندن 27 نجی سنهنگ مارت آینه دک قواوپه راتیغ 31،580 منا تلق آل-سوبر و همین وقت عرضنده 6289 منات خرج ایشمدر، یعنی دورباتگ 19،19 قاضینی. خزجلره نسبت ساتیلمش ماللارگ آسبل قیمتی 23،41 قاضینی تشکیل ایدبور. بو کبی خزجلر قاضیه آغبابا قواوپه راتیغی «بخشیشه» نائل اولمالیدر. کچه لم ماللارگ آرتیرمنه، بو مسئله دهه آغبابا کیروده قالمامشدر. همین مدت عرضنده آسبل قیمت اوزرنده 16 قاض آرتیرمشدر. بس قیمتلرگ آشا غی سالماسی ایشنده فرقهنگ دیرقیغ لری و قرارلری هارادا قالدی؟ آغبابانگ آباردیغی بویه نجی سیاست یوزندن کندلی (تورکلر) قواوپه را تیغدن قاجیرلر. ایشته کند نماینده سی قاراجاتتا کندلی قوریان اسماعیل او غلینگ عیناً بیاناتی: «بز بویه قواو پهراتیغی ایسته میریک، بز اویله قواو پهراتیغ ایستیردیک که بزه اوچوز قیمتده و یاخشلی چشیدن مال ویره ایدی، وجدانی و ایشه دوغرولقله

چونکه میشه باقاجقدن سوی بزه بنا ایچون تاخا دیرک و سائر لوا زمات ویربور. میشه صحتمزده نافع در چونکه هوای تمیزیلور.

میشه بایرمانی تشکیل ایشتهنگ مقصدی جمهوریتگ طبیعی ثروتلرینی تحکیم ایشمکن اوتری جماعتگ دقتی جلب ایشمدر. همین کون کندیلر و ایشچی گنجلر یگی یگی آغاجلار باسدیربور، یوز اوسته بورا قلمش میشلری تمیزیلور و میشه به عائد مهم زحمتلر آباریرلر.

آیسی توپراغی شوم اولاندان بر ایکی کون قیاق تارلایه سبیلور.

دیگر کندیلریمز ایسه میشدن استفاده ایدمه یه تکز باقیرلر و پەینی آرتیروبه تارلایه آبارامیرلر. تهزک کول ایله چوق اولیر. بو فرصتدن بهمحال استفاده ایشمگ لازم در. قارتوف کولی چوق سه ویر. قباقدن کولی توپراغی اوزرنده سه بهرک شوم ایدیرلر. و با ایشکه هیره نه سالوب کولی اینجه سه بهرک قارتوفلی اکیلرلر. لوری-پامباق قزاسنده تجربه کوشتمش که قوتلندیرمگ توپراغی 780 پوت قارتوف ویروب، کول ایله قوتلندیرمگ توپراغی ایسه 1320 پوت ویرمشدر. دیمک اولور که کول 540 پوت آرتیق قارتوف ویرمشدر. کول ایله قوتلنش توپراغی ده بر آتی میوه لری چوق محصول ویربور.

ارمنستانده بر آتی میوه لری اگ زیاده له نیناقان قزاسنده اکیلور. او راده علی العاده بر دسیاتین توپراغی 1500-1600 پوت بازی ویریر لاکن کچن ایل له نیناقان لی و طنداش حکیمیان بر دسیاتین توپراغی کول ایله قوتلندیرمگ سوگرا 2400 پوت بازی قالدیرمشدر. «م»

بیوک سردار آباد و قیرلر

تختیقی نقطه نظرندن ایکی قیر لارگ، زنگی باسارگ، قارا سوینگ و بیوک سردار آباد دوزینگ سو ایله تجیزیزی هانسیلرینگ وسعتی 80،000 دسیاتیندر و آرازدا یانگ سوابشلرینگ کیشتمسی مراقلی و منفعتلی مسئله لردر.

قیرلارگ توپراقلارندن 30،000 دسیاتینی تختیقی و سو - توپراغی

جهتلرنجه صورت قطعیه ده تدقیقه تابع دوتلمشدر. قارا سوینگ و زنگی باسا رگ توپراقلارینگ ده قنی تدقیقاتی زحمتلری بیتمگ اوزره در. 1927 نجی ایلگ پایزنده همین رابونلر توپراقلا رینگ صولاماق بروزه (لایحه) لرینگ تنظیمی بیتر و مرکز طرفندن تصدیق اولندقدن سوگرا جاری ایلده زحمتلره باشلاناجقدر.

آذربایجان دولتی تورک درام دسته سی ایرواندا

27 نجی ایلگ ایون ایتداسندان آذربایجان دولتی تورک درام دسته سی ره زیسور آ. آ. دوقانوفگ تحت اداره سنده ارلاراق، ایروان دولتی تیاتروسنده اوز غاستروللری ویرمکه باشلاناجقدر. دستهنگ هیئتی و عضولری کینه کچن ایلکی در.

نخچوان اولکه سنهگ میشه لشدیریلمه سی

نخچواندا آغاج اکمک قومانیه سی قورتارمشدر. کندلرده آرخلارگ کنارنده اوتوز ویرست بوننده آغاج تیکلمشدر.

خالطال کندینده آتی دسیاتین و درویشلر کندینده اوچ دسیاتین بر تامیله میشه آغاجلاری آنته آلمشدر.

قومپانیانگ تیجه سنده اکیله ن آغا جلازگ صابی یوز اللی ییگه قدردر. بو ییلکی آغاج قومپانیاسی نخچوان اولکه سنده صنعی میشه بارانماق ایچون آتلمش برنجی آددیمدر.

نخچوان اولکه سنده

نخچوان اولکه سنهگ میشه لشدیریلمه سی

نخچواندا آغاج اکمک قومانیه سی قورتارمشدر. کندلرده آرخلارگ کنارنده اوتوز ویرست بوننده آغاج تیکلمشدر.

خالطال کندینده آتی دسیاتین و درویشلر کندینده اوچ دسیاتین بر تامیله میشه آغاجلاری آنته آلمشدر.

قومپانیانگ تیجه سنده اکیله ن آغا جلازگ صابی یوز اللی ییگه قدردر. بو ییلکی آغاج قومپانیاسی نخچوان اولکه سنده صنعی میشه بارانماق ایچون آتلمش برنجی آددیمدر.

مدنی بیتکیلر

بو ییل نخچوان خلق توپراغی قو میسارلمی 12 یرده سوپهر سعورت ما کنه سی واسطه سیله یونجه تارلاری اکمشدر. آرتیق درجه ده قیملی بیت

کیردن سایلان ووراسیاتقا اکیلمه سی دخی تجربه ایدلمشدر. ینه تجربه مقصدیه روسیانگ مختلف منطقه لریندن قیمتلی آغاج تینکلری گنور یلوب اکیلمشدر.

کیردن سایلان ووراسیاتقا اکیلمه سی دخی تجربه ایدلمشدر. ینه تجربه مقصدیه روسیانگ مختلف منطقه لریندن قیمتلی آغاج تینکلری گنور یلوب اکیلمشدر.

پامبوقچیاق

بو ییل آغرانوملر پامبوقی آغرا نوم منطقه لریندن باشقه جماعتگ اوز یرلرینده ده اکه جکلدردر. بو ییل اولکه ده 123 تجربه

منطقه سی اولاجا قدر. کندیلرله پاره سز بابلاماق ایچون 6000 پوت زیمبخ گتوردلمشدر.

پامبوقی جرگه ایله اکن و کاغ ایدن ماکنلر تدارک اولونمشدر. بو ییل پامبوق قومپانیاسی باشلان زمان کندیلرگ برلری ماکنه ایله اکیله جکلدر. (ش. ف.)

هیئت تحریریه



HƏFTƏLIQ KƏZETƏ

Abynə kiməti:
1 illiyi-2r. 1 aylığı-20k.
6 aylığı-1 » təq nys. 5 »
Zəhmətqesələrə və firkəyə
ajid jazılar kəbyl olynır.

Adres: Erivan. Apovjan
quçəsi E. K. (b) F. M.
Komitə türq səbəsi
Telefon № 254
Təvziat səbəsinin adresi:
Apovjan q. № 8
Telefon № 272

2-ncidevam il i
№ 18 (68)
14 Maj 1927 il
Zənbə

ƏYRƏ MƏTBYATI VƏ QITLƏNİN ONDA İSTİRAQI

By qun tam 10 sənəyə qarşılıq qıl məmləqətimizdə proletarjat mətbyatı, kyrylarak jorilmaksızın qəndi fəalijətinə bəsləyib butun qitləni bəsləməyə toplamak ilə bərabər bəjuq div adımı ləri ilə iləriləməqdədur. belə qı əyralar həqumətinin ilq dövrlərində məmləqətimiz daxilində həqumət və cəmə'ətin əfkar umumijəsini jajan kəzetlərimizin sajnın pəq az və hər cumhyrijetin öz dilində çıkyb byrakıldıgını, qərtdiqimiz bir halda by qun

ləri sarsılmaz fykarai qasibə huqmranlıgının və kom mynist firkəsinin əsas mək sədlərinə mururi zəmanla çatdıgını, və hər cumhuri jətdə xırda millətlərə məxsys kəzetlərində byrakıldıgını qəzuruz. Olsəbəbdəndur qı by qun əyralar həqumətinin dytdıgı, məvki daxilində muxtəlif dillərdə çıkan kəzetlərinin sajn 600-i qəçjor qı həman kəzetlərində bəsləndə qitlənin hamısının istitiraqi ilə bərabər milyonlar ilə məxsysi iəçi və qəndli

muxbirlərin toplandıgında qərjoruz qı hər birisi öz qitləsi arasındə olan yfacık noksanlarını, hətdə zəif olınması, uçun jazıyb mətbyatımız, məxsysi ajırlımlı sitynlərində dərc etdirəbilyrlər. Jazasın butun qitlənin istitiraqi ilə byrakılan vahid proletarjat mətbyatı! Jazasın əyra mətbyatı, intisarinə kəzan kommunist firkəsi və əyralar həquməti! Dag muxbiri Karaqilis

MEZƏ BAJRAMLININ ƏHƏMIJƏTI

Maj ajrının bajramlarından biridə mezə bajramıdır, təzqil edijor. Məlumdur qı bir vəkıt əlqəmizin bəjuq kışmı, mezələrilə örtulu imis və daglı, rajonlarımız indiqi qimilə kədərdə dəslık olmamışdır. Cəmətimiz ildən ilə mezələri qəsyb, dagları, çıplak bir hala kojmyşlar jagışlar isə topraqı, jyvarak daşları, açmıdılar, mezələri qəsyb, əqin jeri hazırlamıdılar, jymyşak toprakıda sular aparmıdılar. Əvvəlləri qı daglar mezə ilə örtulu idi, ən əiddətli jagış sular, mezələrdə hitz olynarak sellər hasıl olmamışdır. İmdi isə xırda bir jaxış toprakları, pozjor, çox jaxış olanda isə sellər dən çajlar hisylə qələreç

qəndləri pozıyb, xərabə bir hala salır. Bynyn səbəbi isə, mezələrin qəsilməsidir. Mezələri çox olan əlqələr də kyraklık olmur. Bizim əlqədə isə heç il jok qı kyraklık olmasın. İnə'at izində mezənin nə bəjuq əhmijəti oldygy hamymyza məlymdur, çun qı mezə janacakdan səvai bina uçun taxta, səhətimizə təmiz hava verjor. Mezə bajramı, təzqil etmənin məksədi cumhyrijetin təbii sərvətlərinin kyvvətləndirməqdən, etəri cəmə'ətin dikkətini cəlb etməqdur. Həmin qun qəndli və iəçi qəncləri jeni ağaclar basıjor, juz ustə byrakılmı, mezələri təmizləjorlar və mezəyə ajid myhim zəh mətlər aparırlar. Alis.

KƏZƏ MUXBİRLƏRMİZİN ÇOĞ JAZDILIKLARI NOKTƏ

By aprel ajından ehtibarən idarəmizə qələn məhəlli rajon kəza məqtyblarının əqsərisi jay pedagozi kyrsynyn açılması, artıq dərəcədə ləzimi jəti uzərindədur. Hal-hazırda gəzetlərin dajimi muxbirlərinin əqsəri jətini təzqil edən qənd muəllimləri əimdijə kədər məqtəblərimizin vəzijətindən və qəndlilərimizin təsərrufatlarından jazdıkları, halda by ajlarda isə öz biliqlərinin artırılması, birinci vastə olan jay pedagozi kyrsılarının açılması, arzy etməqdədur. Əlbətdə qı by qunləri Ermənistan türq qənd və qərəqsə səhər muəllimlərinin jyzdə doksan bəz fəiz i btdai təhsil alan və

jay zəmanları, pedagozi kyrsılarda pedagozi ilə tanınmış olan savadlı joldaslar təzqil edirlər. By noksanlıgın ortadan kaldırılması, uçun muəllimlər hazırlajan bir sənəliq kyrs açarak muəllimə olan əhtijacımız, cuzi bir kışmı rəf olynisədə fəkət onlarında məlymatları, bir o kədər olmadıgından 3 və 4-inci gryplarda dərs verməq iktidarinə maliq dəqillər artıq tədris sənəsi bitməqlə qənd və səhər məqtəblərimizin jykari grypalari, çokalarak dahada məlymatlı, muəllimlərimizin olmasındur. Həmyın muəllimləri tez bir vəkıtdə mejdana qətirməq uçun jay pedagozi kyrsılarının açılması, lazımdur. Hal

hazırda koməy cumhyrijet hesab olynan Azərbaycanın hər bir kəzasında pedagozi texnikymları, oldygy tək dirdə jənə hər jay zəman, iqi-uç kəzasının muəllimləri uçun uç ajlık kyrs açılaraq muəllimə olan əhtijaclarını, rəf etməqdədur. Əlbətdə qı, by kyrsılar uçun dag kəzalarımız daha muvafikdur. Həmyın kyrsıda qəçirilən dərslərdən ən çok dikkət ictimai jət və pedagozi dərs lərilə məqtəb təzqilatlarına verilməlidur. Ermənistan türq muəllimlərinin jay pedagozi kyrsılarına olan əhtijacını nəzərə alyb E. x. m. komisarlıgının təzəbusətini, aramsızcasına bəq lijryz. Toplayan

«OSO AVIAXIM» ƏZƏQ QATIBININ HESABATI

Aprəl ajrının 14-də «Oso aviaxim» əzəq qatibi öz apardıgı işlər bərsində hesabət verdi əzəq uzvələrinin karəsynda. Hesabatdan sonra 6 joldas muna-kəzə açyb işlərin noksan tərətlərini qəstərdilər. Qəçən ildə kızıq əsqərlər tərəfindən cəmi jət təzqilatlarında fəallık jox idi, əmma by il isə öz fəallıqları, hər bir cəbhədə mejdana atırlar. Qələcəqdə əzəq işləri canlı, və jaxət, olmaq uçun kətinamə kəbyl olyn

dy, jeni intixabda 7 nəfərdən ibarət büro 5 uzv 2 namizəd seçildi. Bojləliq ilə kızıq əsqərlər nə bə no cəmi jət təzqilatlarında işlijərəq təcrubə lənilər. Əzəq 50 nəfər uzvudən ibarətdur, əqsəri jətini kızıq əsqərlər təzqil edirlər: Əzəqin birinci vəzifəsi o olmalı, dur qı buun uzvələrinə öz işlərinə tanın etsin. Bojləliq ilə uzvələrini dahada fəallıdılar, cəmi jət jəciləri jaratmakdur. M. Məhəmmədof.

MƏTBYAT VƏ QƏNCLƏR.

15 Maj zəhmətqesələrin bajramı, olmaqlə bərabər firkəmizin qəçirdiqi mubarizlərdə qəncələrin arasındə hər isdə oldygy, mətbyat cəbhəsində çalısan kəhramanlar az dəqildur. İlə by mubarizədə mətbyat ən birinci rol ojnajır, mətbyat isə kılınc qibi məksədi, məfgyrəni qitlənin arasındə intisəar edir. by bajramın inklab tarixi proletarjat mubarizəsində qı roli əhmijəti oldykcə bə

juqdur. By qun əyra mətbyatında civan kələmlər bəjuq çıgırılar açmaqdadur. Ələl-xsys Ermənistan cəmhuri jətini daxilində türq dilində nəər olynan «Zəngi» gəzetəmizdə qet-qədə sadələşyb qəncələrimizin ana dilində jazılmakdadur. mətbyatımız, Ermənistan əl qəsində inqisəfi qənd əzəq lərimizin əhdəsinə kojlyr, umumijətlə muzdur, joksyl fəhlə qəncələrimizi səvqili gəzetəmizin muxbirlərin

sajı, artırılmalı, dır. gəzetəmizin tırazı, əqər kalkarsa qəncələr səhitesinin açılacağı, zəhbəsizdur. 15 Maj proletarja mətbyatı, bajramı, qununda qəncələr «Zəngi»nin tırazını, artırmaq və ona binlər cə abynəçi toplamak əyarı, altında qəçirməli və by ygyrda hər bir fədaqarlıga katlanmalı, dır. Ymyd Sulemanof.

